



**AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
STATİSTİKA KOMİTƏSİ**

***STATE STATISTICAL COMMITTEE OF THE
REPUBLIC OF AZERBAIJAN***

**STATİSTİK NƏŞRLƏRİN
KATALOQU**

***CATALOGUE OF STATISTICAL
PUBLICATIONS***

BAKI - 2019- BAKU

**ƏLAQƏ TELEFONLARI:
CONTACT PHONE NUMBERS:**

	Telefon Telephone
İnformasiya və ictimaiyyətə əlaqələr şöbəsi <i>Department of Information and Public Relations</i>	R.Suleymanov <i>R.Suleymanov</i> 538-64-98
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi <i>Department of National Accounts and Macro-Economic Indicators Statistics</i>	N. Süleymanov <i>N. Suleymanov</i> 538-74-50
Sosial statistika şöbəsi <i>Department of Social Statistics</i>	E. Hacı <i>E. Haji</i> 538-90-12
Sənaye və tikinti statistikası şöbəsi <i>Department of Industry and Construction Statistics</i>	H.Dadaşov <i>H.Dadashov</i> 539-87-17
Kənd təsərrüfatı statistikası şöbəsi <i>Department of Agricultural Statistics</i>	G.Məmmədov <i>G.Mammadov</i> 538-73-57
Ticarət statistikası şöbəsi <i>Department of Trade Statistics</i>	A.İbrahimova <i>A. Ibrahimova</i> 538-77-25
Xidmət statistikası şöbəsi <i>Department of Service Statistics</i>	G.Quliyev <i>G.Guliyev</i> 538-93-98
Qiymət statistikası şöbəsi <i>Department of Price Statistics</i>	E.Qasımzadə <i>E.Gasimzade</i> 538-52-72
Əhali statistikası şöbəsi <i>Department of Population Statistics</i>	R.Allahverdiyev <i>R. Allahverdiyev</i> 538-51-43
Əmək statistikası şöbəsi <i>Department of Labour Statistics</i>	N.Xuduzadə <i>N. Khuduzade</i> 538-61-21
Energetika və ətraf mühit statistikası şöbəsi <i>Department of Energy and Environment Statistics</i>	R.Lazımova <i>R.Lazimova</i> 538-63-03
Dayanıqlı inkişaf statistikası şöbəsi <i>Department of Sustainable Development Statistics</i>	R.Səfərov <i>R.Safarov</i> 538-21-39

Fax: +99412 538-24-42

E-mail: sc@azstat.org

http: www.stat.gov.az

Ünvan: AZ 1136, İnşaatçılar prospekti 81, BAKI, Azərbaycan
Address: AZ 1136, Inshaatchilar avenue 81, BAKU, Azerbaijan

STATİSTİK MƏCMUƏLƏR STATISTICAL YEARBOOKS

AZƏRBAYCANIN STATİSTİK GÖSTƏRİCİLƏRİ

Bu məcmuə ölkənin iqtisadi və sosial həyatında baş verən prosesləri əks etdirən daha dolğun illik nəşrdir.

Məcmuə dövlət statistika orqanları vasitəsilə müəssisə və təşkilatlardan, ev təsərrüfatlarından, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərdən alınan məlumatlar, siyahıyaalmaların, seçmə müayinələrin və digər statistik müşahidə formalarının, Azərbaycan Respublikasının nazirlik və baş idarələrinin (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank və s.) məlumatları və beynəlxalq təşkilatların materialları əsasında hazırlanmışdır.

Məcmuədə 2010-2018-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar və əvvəlki illərlə müqayisələr verilir. Məcmuədə mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, maliyyə vəziyyəti və bələdiyyə, sığorta, tədiyə balansı, sosial məsələlər haqqında məlumatlar, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə əsas sosial-iqtisadi göstəricilər, MDB və digər xarici ölkələrlə müqayisələr verilmişdir.

İllik statistik məcmuə geniş oxucu kütləsi, statistiklər, iqtisadçılar və idarəetmə orqanları işçiləri üçün nəzərdə tutulmuşdur.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.

STATISTICAL YEARBOOK OF AZERBAIJAN

This is a comprehensive annual publication of the State Statistical Committee that reflects events and processes in the social and political life of the Republic.

The yearbook has been prepared based on data received from enterprises and organizations, households, natural persons acting as private owners through census, sample surveys and other statistical observations' forms, as well as information of ministries and departments (such as Ministries of Finance and Internal Affairs, the State Customs Committee and the Central Bank) and international organizations.

The yearbook includes statistical data on social and economic conditions of the Republic of Azerbaijan for 2010-2018 and comparison with previous years. Information on development of ownership relations and economic activities, financial situation, municipality, insurance, balance of payments, social problems are also reflected in this yearbook. Main socio-economic indicators on towns and regions of Azerbaijan, comparisons with CIS and foreign countries are included.

The Statistical Yearbook is prepared to meet the data requirements of statisticians, economists and journalists as well as other users.

The yearbook is prepared in two languages - Azerbaijan and english and its publication is envisaged for September of the current year.

AZƏRBAYCAN RƏQƏMLƏRDƏ

Qısa statistik məcmuə 2018-ci ilin ilkin məlumatları əsasında dərc olunur və ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin aprel ayında nəzərdə tutulub.

AZERBAIJAN IN FIGURES

This brief Statistical Yearbook of 2018 contains the most important data about the socio-economic development of the country.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for April of the current year.

**AZƏRBAYCAN
RƏQƏMLƏRDƏ**

**AZERBAIJAN IN
FIGURES**

2019

**AZƏRBAYCAN –
FAKTLAR VƏ
RƏQƏMLƏR**

**AZERBAIJAN –
FACTS AND FIGURES**

2019

**AZƏRBAYCAN –
FAKTLAR VƏ RƏQƏMLƏR**

2017-2018-ci illəri əhatə edən statistik buklet iqtisadiyyatın sahələri üzrə əsas makroiqtisadi göstəriciləri əks etdirir.

Buklet Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin aprel ayında nəzərdə tutulub.

**AZERBAIJAN –
FACTS AND FIGURES**

The statistical booklet covering 2017-2018 reflects main macroeconomic indicators by branches of economy. This

booklet is prepared in Azerbaijan and English languages and its publication date is envisaged for April of the current year.

AZƏRBAYCANI ÖYRƏNİRİK

Statistik məcmuə məktəblilər üçün nəzərdə tutulmuşdur və ölkə haqqında maraqlı sosial, iqtisadi prosesləri əks etdirir.

Məcmuə Azərbaycan dilində tərtib olunacaq və nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.

**AZƏRBAYCANI
ÖYRƏNİRİK**

**WE ARE LEARNING
AZERBAIJAN**

2019

WE ARE LEARNING AZERBAIJAN

Statistical Yearbook is intended for schoolchildren and characterizes information about the interesting socio-economic processes.

The yearbook will be prepared in Azerbaijan language and its publication is envisaged for September of the current year.

AZƏRBAYCANIN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİ

AZƏRBAYCANIN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİ

DEMOGRAPHIC INDICATORS OF AZERBAIJAN

2019

Statistik məcmuə ölkədə demoqrafik prosesləri xarakterizə edir və inzibati-ərazi bölgüsü, əhalinin sayı və tərkibi, əhalinin təkrar istehsalının ümumi göstəriciləri, doğum, ölüm, səbəblər üzrə ölüm, nikah və boşanmalar, miqrasiya və beynəlxalq müqayisələr adlı bölmələrdən ibarətdir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

DEMOGRAPHIC INDICATORS OF AZERBAIJAN

The Statistical Yearbook characterizes demographic processes in the country and contains sections on administrative and territorial units, population size and structure, general indicators of population reproduction, birth rate, death rate, deaths by causes, marriages and divorces, migration and international comparisons.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA QADINLAR VƏ KIŞİLƏR

AZƏRBAYCANDA QADINLAR VƏ KIŞİLƏR

WOMEN AND MEN IN AZERBAIJAN

2019

Azərbaycan Hökuməti Pekində keçirilmiş IV Ümumdünya qadınlar konfransının “Fəaliyyət platforması”nı qəbul etmiş və ona uyğun olaraq ölkədə gender statistikasının həyata keçirilməsini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə etmişdir.

Bununla əlaqədar Dövlət Statistika Komitəsi 2000-ci ildən başlayaraq mütəmadi olaraq “Azərbaycanda qadınlar və kişilər” adlı illik məcmuə hazırlayır və nəşr edir.

Məcmuə gender bölgüsündə beynəlxalq statistik standartlara uyğunlaşdırılmış şəkildə hazırlanır və 10 bölmədən ibarətdir: “Əhali”, “Səhiyyə”, “Təhsil və elmi kadrlar”, “Məşğulluq və işsizlik”, “Əhalinin iqtisadi fəallığına dair statistik müşahidə”, “Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq”, “Həyat səviyyəsi və sosial təminat”, “Parlament”, “Hüquqpozmalar” və “Beynəlxalq müqayisələr”.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

WOMEN AND MEN IN AZERBAIJAN

The Government of Azerbaijan has adopted the “Action Platform” of the Fourth World Conference of Women in Beijing and entrusted the State Statistical Committee of the Republic of Azerbaijan with the task to develop gender statistics of the country.

In this context, the State Statistical Committee continually prepares and publishes the yearbook “Women and Men in Azerbaijan” since 2000.

The Yearbook is prepared in accordance with international standards and contains 10 sections: “Population”, “Health”, “Education and scientific personnel”, “Employment and unemployment”, “Sample statistical survey of the economic activity of the population”, “Agriculture, forestry and fishing”, “Welfare and social security”, “Parliament”, “Crimes” and “International comparisons”.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANDA UŞAQLAR

**AZƏRBAYCANDA
UŞAQLAR**

**CHILDREN IN
AZERBAIJAN**

2019

Məcmuədə Azərbaycan Respublikasında uşaqların sosial vəziyyətini xarakterizə edən statistik məlumatlar toplanır və 7 bölmədə qruplaşdırılır: demografik göstəricilər, təhsil, əhalinin yaşayış şəraiti, müalicəvi - profilaktik xidmətlər, sosial təminat, xəstəliklər və ölüm halları, cinayətkarlıq, şəhər və rayonlar.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

CHILDREN IN AZERBAIJAN

This publication includes statistical data characterizing the social status of children in the Republic of Azerbaijan. It contains 7 main sections: demographic indicators, education, living conditions of the population, medical-preventive services, social security, diseases and cases of death, crime, towns and regions.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for August of the current year.

**AZƏRBAYCAN
GƏNCLƏRİ**

**YOUTH OF
AZERBAIJAN**

2019

AZƏRBAYCAN GƏNCLƏRİ

“Azərbaycan gəncləri” adlı statistik məcmuə demoqrafik göstəricilər, sağlamlığın qorunması, təhsil və elm, məşğulluq və işsizlik, asudə vaxt, gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi, hüquqpozmalar adlı bölmələrdən ibarətdir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.

YOUTH OF AZERBAIJAN

The statistical yearbook “Youth of Azerbaijan” covers sections on demographic indicators, health care, education and science, employment and unemployment, leisure, households consisting of young families, migration of youth and time use, crimes.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for September of the current year.

ƏMƏK BAZARI

ƏMƏK BAZARI *LABOUR MARKET*

2019

Statistik məcmuə Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən göstəriciləri özündə əks etdirir. Məcmuə əhalinin sayı, əmək ehtiyatları, məşğulluq, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əməkhaqqı, işçi qüvvəsinin saxlanmasına çəkilən xərclər, kadrların peşə hazırlığı və digər əsas göstəricilər haqqında məlumatları əhatə edir.

Məcmuədə 2005-2018-ci illərdə Azərbaycan Respublikasının əmək bazarının vəziyyəti haqqında statistik məlumatlar verilir. Məcmuə

Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

LABOUR MARKET

The statistical yearbook reflects indicators characterizing labour market in the Republic of Azerbaijan. The statistical yearbook provides information about population, labour resources, employment, labour turnover, labour conditions, wages and salaries, expenditures for maintenance of labour force, professional training and other main indicators.

Statistical data on the labour market conditions of the Republic of Azerbaijan for 2005-2018 have been included in the yearbook.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for August of the current year.

DÖVLƏT QULLUQÇULARI

DÖVLƏT QULLUQÇULARI

CIVIL SERVANTS

2019

Statistik məcmuə ölkə və iqtisadi rayonlar üzrə dövlət qulluqçuları haqqında məlumatları, eyni zamanda, yaş və cinslər üzrə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin sayı və orta aylıq əmək haqqını xarakterizə edən göstəriciləri özündə əks etdirir.

Məcmuədə 2005-2018-ci illərdə ölkədə fəaliyyət göstərən dövlət qulluqçuları haqqında statistik məlumatlar verilir.

Məcmuənin nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

CIVIL SERVANTS

The statistical yearbook provides basic indicators about civil servants, including number and monthly nominal wages of employees holding the civil service position by age groups and sex according to country and economic regions.

Statistical data on the civil servants in the country for 2005-2018 have been included in the yearbook.

Its publication is envisaged for June of the current year.

YENİ İŞ YERLƏRİ

YENİ İŞ YERLƏRİ

NEW JOB PLACES

2019

Statistik məcmuə mövcud, yeni yaradılmış, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, həmçinin fərdi sahibkarlıq subyektlərində və digər tədbirlər üzrə yeni açılmış iş yerləri haqqında məlumatları özündə əks etdirir. Məcmuədə ölkə, rayonlar, şəhərlər, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə yeni açılmış iş yerləri haqqında 2019-cu ilin rübləri üzrə statistik məlumatlar verilir.

Məcmuənin nəşr edilməsi cari ilin hesabat rübündən sonra 40-cı gün nəzərdə tutulub.

NEW JOB PLACES

Statistical yearbook reflects information about newly opened job places at the existing, newly established, restored enterprises and organizations as well as private entrepreneurship subjects and by other activities.

The yearbook presents statistical data on newly opened job places by the country, regions, cities, economic regions, economic activity and types of property for the quarters of 2019.

Publication of the yearbook is envisaged at the 40-th day after reporting quarter of the current year.

AZƏRBAYCANIN MİLLİ HESABLARI

AZƏRBAYCANIN MİLLİ HESABLARI

NATIONAL ACCOUNTS OF AZERBAIJAN

2019

Azərbaycanın Milli Hesabları statistik məcmuəsi 1993-cü ildən başlayaraq iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilir. Hazırkı məcmuədəki məlumatlar 2005-ci il və ondan sonrakı dövrləri əhatə edir. Statistik məcmuə Azərbaycanda milli iqtisadiyyatın inkişafının nəticələrini xarakterizə edən makroiqtisadi göstəriciləri və beynəlxalq statistikanın tələblərinə uyğun qurulmuş Milli Hesablar Sisteminin cədvəllərini və onun metodoloji əsaslarını özündə əks etdirir.

Məcmuədə Milli Hesablar Sisteminin əsas göstəricilərindən olan, istehsal, xərclər və gəlirlər üsulları ilə hesablanmış ümumi daxili məhsul, iqtisadiyyatın sektorları (bölmələri) üzrə mal və xidmətlərin istehsalı, gəlirlərin yaranması və bölüşdürülməsi barədə məlumatlar öz əksini tapmışdır. Məcmuə bütövlükdə ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələri və bölmələri üzrə 2005, 2010, 2014-2017-ci illər üçün hesablanmış məhsul və xidmətlərin ümumi buraxılışı, son istehlak xərcləri, fərdi istehlak xərcləri, əsas fondların ümumi yığılı, ümumi və xalis mənfəət (qarışıq gəlirlər), mülkiyyətdən alınmış və verilmiş gəlirlər, ilkin gəlirlərin bölüşdürülməsi, sərəncamda qalan ümumi gəlir, ümumi qənaət, xalis kredit və borclar, “Qalan dünya” sektoru ilə aparılan əməliyyatlar, ölkə əhalisinin gəlir və xərcləri, ölkənin regionları üzrə məhsul (xidmətlər) buraxılışı və əhalinin gəlirləri barədə məlumatları əhatə edir.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulub.

NATIONAL ACCOUNTS OF AZERBAIJAN

The statistical yearbook “National Accounts of Azerbaijan” is being published in Azerbaijan and English languages since 1993. The current edition covers the period after 2005. The yearbook reflects macroeconomic indicators describing the results of development of national economy of Azerbaijan and consolidated System of National Accounts formed according to the requirements of international statistics, and its methodological explanations. The publication covers tables on GDP (one of the main indicators of the System of National Accounts) calculated by

methods of production, expenditure and income as well as production of goods and services by branches of economy, generation and distribution of income. The yearbook describes following information estimated for 2005, 2010, 2014-2017 on the whole economy of the country and its separate industries and sectors: gross output of goods and services, final consumption expenditures, individual consumption expenditures, gross fixed capital formation and availability, gross and net profit (mixed incomes); receivable and payable property incomes, distribution of primary income; gross disposable income; total savings; net credit and debts; operation with rest of the world; income and expenditures of population, production of goods (services) and income of population by regions of the country .

The yearbook is prepared in two languages – Azerbaijan and English and its publication is envisaged for the second half of the current year.

AZƏRBAYCANIN SƏNAYESİ

AZƏRBAYCANIN SƏNAYESİ

INDUSTRY OF AZERBAIJAN

2019

Statistik məcmuəyə son illər ərzində Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə ölkə sənayesinin mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə verilmiş məlumatlar, eyni zamanda sənayenin ölkə iqtisadiyyatındakı xüsusi çəkisi, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta

aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilərə dair statistik məlumatlar öz əksini tapmışdır. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDB ölkələrinin sənayeləri ilə müqayisəli cədvəlləri daxil edilmişdir.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

INDUSTRY OF AZERBAIJAN

This statistical yearbook includes main statistical data characterizing industrial activity of the Republic of Azerbaijan during the last years. The yearbook reflects information of industrial sectors of the country such as mining and manufacturing, electricity, gas, steam production, distribution and supply and water supply; waste treatment and disposal, as well as share of industry in the country's economy, the volume of output, expenditures for production of commodities, fixed assets, number of employees and their average monthly wages, main indicators of industry by regions, output in kind and etc. Moreover, various tables enabling to compare the corresponding indicators with indicators of CIS countries were included in this yearbook.

The yearbook is prepared in two languages – Azerbaijan and English and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIQ

AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIQ

SMALL AND MEDIUM ENTREPRENEURSHIP IN AZERBAIJAN

2019

Statistik məcmuə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini, onların iqtisadiyyatın fəaliyyət növləri və regionlar üzrə bölgüsünü əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar – fiziki şəxslərə dair kompleks məlumatları əhatə edir. Məcmuədə son illər ərzində kiçik və orta sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, onların ölkə iqtisadiyyatında payı, yeni

yaradılmış və ləğv edilmiş sahibkarlıq subyektlərinin sayı, sahibkarlıq subyektlərində çalışan muzzdlu işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu haqqında məlumatlar öz əksini tapmışdır.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulub.

SMALL AND MEDIUM ENTREPRENEURSHIP IN AZERBAIJAN

This yearbook includes information on activity of small and medium entrepreneurship subjects, their distribution by sectors of economy and by regions, as well as complex information on activity of physical persons – private entrepreneurs which are considered as small entrepreneurship subjects along with legal entities.

The yearbook covers main macroeconomic indicators of small and medium entrepreneurship subjects, their share in the country economy, number of newly created and liquidated entrepreneurship subjects, number of employees working in the entrepreneurship subjects, wage-fund and information about investments.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for the second half of the current year.

AZƏRBAYCANDA TİKİNTİ

AZƏRBAYCANDA TİKİNTİ

CONSTRUCTION IN AZERBAIJAN

2019

Statistik məcmuəyə Azərbaycan Respublikasında tikintinin işini xarakterizə edən statistik göstəricilər daxil edilmişdir. Məcmuədə son illər məhsul istehsalı və xidmət sahələri üzrə mühüm əhəmiyyətli güclərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitalla investisiyalar, əsas kapitalla yönəldilmiş investisiyanın quruluşu, tikinti sahəsində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi, tikinti-quraşdırma işlərində investisiyadan istifadə, iqtisadiyyatın sahələri üzrə investisiyadan istifadə edilməsi, əsas kapitalla yönəldilmiş xarici və daxili

investisiyalar, xarici ölkələr üzrə investisiyalar, ölkənin regionları üzrə tikintinin əsas göstərici

ləri, iqtisadiyyatın sahələri üzrə əsas kapitalla yönəldilmiş xarici və daxili investisiya, neft və qeyri-neft sektoruna yönəldilmiş investisiyaların dinamikası, sosial-mədəni obyektlərin istifadəyə verilməsi, tikinti işlərinin həcmi, tikintidə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı və digər əsas göstəricilər haqqında məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycanın tikinti sahəsi üzrə MDB ölkələri ilə müqayisəli məlumatlar verilmiş cədvəllər daxil edilmişdir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

CONSTRUCTION IN AZERBAIJAN

The statistical yearbook includes statistical indicators characterizing construction works in the Republic of Azerbaijan. The yearbook provides with information on exploitation of facilities of great importance in production and service sectors, capital assets, investments to fixed capital, structure of investments directed to fixed capital, share of value added in GDP, use of investments in civil and erection works and by types of property, use of investments by functioning sectors of economy, domestic and foreign investments directed to fixed capital, foreign

investments by foreign countries, main indicators of construction by economic regions of the country, foreign and domestic investments directed to fixed capital by fields of economy, dynamics of investments directed to oil and non-oil sector, investments directed to fixed capital by large and medium-scale enterprises and small businesses, socio-cultural objects introduced into use, volume of construction works, number of workers in construction and their average monthly wage and other main indicators. Besides, the yearbook also includes different tables that allow to comprise construction in Azerbaijan with CIS countries.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANIN ENERJETİKASI

**AZƏRBAYCANIN
ENERJETİKASI**

**ENERGY OF
AZERBAIJAN**

2019

Statistik məcmuə energetika sektoru üzrə əsas iqtisadi göstəriciləri, enerji səmərəliliyinə dair göstəriciləri, enerji məhsullarının istehsalı, istehlakı və ehtiyatları haqqında məlumatları, enerji və ayrı-ayrı enerji məhsullarının (əmtəə) balanslarını özündə əks etdirir.

Məcmuədə cədvəllərlə yanaşı diaqramlar təqdim olunmuş, həmçinin enerji balansının tərtib olunmasına dair metodoloji izahatlar verilmişdir.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında

nəzərdə tutulub.

ENERGY OF AZERBAIJAN

The statistical yearbook reflects main economic indicators by the sector of energy, energy productivity indicators, data on energy production, consumption and resources and commodity balances of separate energy products.

Along with tables, this yearbook includes charts as well as methodological explanations on compilation of Energy Balance.

The yearbook is prepared in two languages - Azerbaijan and english and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANDA ƏTRAF MÜHİT



“Azərbaycanda ətraf mühit” statistik məcmuəsi ətraf mühitin vəziyyəti, təbii resursların mövcudluğu və onlardan istifadə, təbiətin mühafizəsinə çəkilən xərclər, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatlarının ümumi məhsulu, meşə fondunun əsas göstəriciləri, dövlət əhəmiyyətli meşələrdə meşə bərpası, xüsusi qorunan ərazilər, vətəgə əhəmiyyətli balıq körpələrinin təbii su hövzələrinə və anbarlarına buraxılması, kvota üzrə ovlanmış balıq, ovçuluq təsərrüfatlarının əsas iqtisadi göstəricilərini əhatə edir.

Məcmuədə bəzi məlumatlar ölkənin iqtisadi və inzidati şəhər və

rayonları üzrə öz əksini tapır.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

ENVIRONMENT IN AZERBAIJAN

The statistical yearbook “Environment in Azerbaijan” covers data on environmental situation, availability of natural resources and its use, expenditures for environmental protection, output of forestry, fishing and hunting, main indicators of forest fund, reforestation in forests of state importance, specially protected areas, release of young fishery important fishes in natural water basins and water reservoirs, fish caught by quota, main economic indicators of hunting farms.

Some information in this Yearbook reflects the economic and administrative cities and regions.

The yearbook is prepared in two languages - Azerbaijan and english and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI

AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI

AGRICULTURE OF AZERBAIJAN

2019

“Azərbaycanın kənd təsərrüfatı” statistik məcmuəsi uzun bir dövrü əhatə edir və bir sıra mühüm göstəricilər üzrə məlumatların dinamikası verilir. Məcmuə əhali və ərazi, suvarılan torpaqlar, ümumi daxili məhsulun, kapital qoyuluşlarının və əsas fondların iqtisadiyyatın sahələri üzrə bölgüsü, kənd təsərrüfatının ümumi məhsulu, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı, əsas heyvandarlıq məhsullarının istehsalı və s. barədə məlumatları əhatə edir.

Məcmuədə ölkə üzrə məlumatlarla yanaşı bitkiçiliyə və heyvandarlığa dair əsas məlumatlar iqtisadi rayonlar üzrə də

verilir.

Bundan başqa, məcmuəyə MDB ölkələri üzrə bəzi məlumatlar da daxil edilib.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulmuşdur.

AGRICULTURE OF AZERBAIJAN

The statistical yearbook “Agriculture of Azerbaijan” covers the long period and provides dynamics of data on the series of important indicators. The yearbook contains information on population and area, irrigated lands, distribution of gross domestic product, capital investment and fixed assets by economic fields, total production in agriculture, sown area of main agricultural crops, output of products and productivity, number of livestock and poultry, production of main livestock products, etc.

Main data on crop production and livestock is also provided by regions in the yearbook parallel with data by country. Besides, the yearbook also contains some information about CIS countries.

The yearbook is prepared in two languages – Azerbaijan and English and its publication is envisaged for the second half of the current year.

KƏND TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNİN VƏ FƏRDİ SAHİBKAR TƏSƏRRÜFATLARININ ƏSAS İQTİSADI GÖSTƏRİCİLƏRİ

KƏND TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNİN VƏ FƏRDİ SAHİBKAR TƏSƏRRÜFATLARININ ƏSAS İQTİSADI GÖSTƏRİCİLƏRİ

MAIN ECONOMIC INDICATORS OF AGRICULTURAL ENTERPRISES AND PRIVATE ENTREPRENEURIAL FARMS

2019

“Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri” məcmuəsi 2000-2018-ci illəri əhatə etməklə kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının məlumatları əsasında hazırlanmışdır. Məcmuədə ümumi torpaq sahəsi, kənd təsərrüfatına yararlı torpaq sahəsi, ümumi gəlir, müəssisələrin ümumi sayı, onlarda çalışan işçilərin orta illik sayı, əmək məhsuldarlığı və s. barədə məlumatlar verilir.

Məcmuəyə eyni zamanda ayrı-ayrı məhsul növləri üzrə maya dəyəri, satış qiyməti, əmək məsərəfi,

rentabellik səviyyəsi və s. göstəricilər barədə məlumatlar da daxil edilmişdir. Məcmuənin nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulmuşdur.

MAIN ECONOMIC INDICATORS OF AGRICULTURAL ENTERPRISES AND PRIVATE ENTREPRENEURIAL FARMS

The yearbook “Main economic indicators of agricultural enterprises and private entrepreneurial farms” was prepared on the basis of data on agricultural enterprises and entrepreneurial farms and covers 2000-2018. The Yearbook provides data on total land area, agricultural lands, total income, total number of enterprises, average annual number of employees in these enterprises, labour productivity, etc.

The Yearbook also includes information on the cost price of separate separate types of products, sale price, labor expenditure, profitability level and other indicators.

Its publication is envisaged for August of the current year.

AZƏRBAYCANIN ƏRZAQ BALANSLARI

AZƏRBAYCANIN ƏRZAQ BALANSLARI

FOOD BALANCES OF AZERBAIJAN

2019

İllik statistik məcmuə 2009-cu ildən hazırlanır və nəşr edilir. Məcmuədə ərzaq təyinatlı kənd təsərrüfatı və yeyinti sənayesi müəssisələrinin məhsullarının ehtiyatları: ilin əvvəlinə qalıq, istehsal və idxal; mövcud ehtiyatlardan istifadə təyinatları: ərzaq ehtiyaclarının ödənilməsi, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, toxum və mal-qara yemi üçün istifadələr, ixrac edilən məhsullar, habelə itkilər və ilin sonuna qalıqlara dair statistik məlumatlar öz əksini tapır.

“Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuə altı bölmədən ibarətdir. Birinci bölmədə bitkiçilik məhsulları, ikinci bölmədə heyvandarlıq məhsulları, üçüncü bölmədə sənaye emalından keçmiş ərzaq məhsullarının ehtiyatları və istifadələrinə dair statistik məlumatlar mütləq kəmiyyətlər üzrə verilmişdir. Dördüncü bölmədə özünütəminatmə və idxaldan asılılıq səviyyəsi beşinci bölmədə ərzaq məhsullarının adambaşına istehlakı, sonuncu altıncı bölmədə ərzaq balanslarının hesablanmasında istifadə edilən metodologiya verilmişdir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

FOOD BALANCES OF AZERBAIJAN

Annual statistical yearbook are prepared and published since 2009. This yearbook reflects information on products of agriculture and food industry enterprises: stocks at the beginning of the year, production and import; use destination of available stocks: satisfaction of food requirements, production of food and non food products, use of seed and cattle forage, exported products, as well as losses and stocks at the end of the year.

The statistical yearbook “Food balances of Azerbaijan” consists of six sections. The first section includes statistical data on products of plant growing, the second section - products of cattle breeding, the third section

– supplies and use of processed products by absolute quantities. In the fourth section was given statistical data about self-sufficiency and level of import dependence, the fifth section covers the consumption of food products per capita and the last sixth section is about methodology on working out of the food balances.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANDA TİCARƏT



Statistik məcmuədə 2014-2018-ci illərdə ticarət sahəsinin iqtisadi inkişafını xarakterizə edən əsas statistik göstəricilər əks olunur. Məcmuədə pərakəndə və topdansatış ticarət dövriyyələrinin ərazi bölgələri, mülkiyyət formaları, məhsul növləri üzrə əsas göstəriciləri əhatə olunur. Eyni ilə məcmuədə pərakəndə ticarət dövriyyəsinin makrostrukturuna, ticarət təşkilatlarının məhsul ehtiyatlarına, bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə, pərakəndə ticarət dövriyyəsinin

beynəlxalq müqayisəsinə, ticarət şəbəkələrinin sayı, iaşə dövriyyəsi və pullu xidmətlərə dair göstəricilər öz əksini tapır.

Statistik məcmuəyə ticarət sahəsi üzrə ümumi buraxılış, aralıq istehlak, əlavə dəyərə dair məlumatlar da daxil edilir.

Bu sahədə əsas fondların mövcudluğu və istifadəyə verilməsi, investisiyadan istifadə edilməsi, məşğul əhalinin sayı, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı, yeni açılmış iş yerlərinə dair məlumatlar, istehlak qiymətləri üzrə indekslər və sair göstəricilər öz əksini tapır.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TRADE IN AZERBAIJAN

The statistical yearbook reflects the main statistical indicators characterizing the economic development of trade in 2014-2018.

The yearbook covers main indicators of retail and wholesale commodity turnovers, retail and wholesale trade by territorial division, property forms and kinds of commodity. Similarly, the indicators on the macrostructure of retail trade turnover, stock of goods of trade organizations, retail commodity turnover per capita, retail trade in international comparison, number of trading networks, public catering turnover, paid services are reflected in the yearbook.

The yearbook also covers data on total output, intermediate consumption and value added in the the sphere of trade.

Availability and exploitation of capital assets, use of investments, number of employed population, average monthly nominal wage per employee, data on new workplaces, indices on consumption prices and other indicators are also reflected in the yearbook.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANIN XARİCİ TİCARƏTİ

AZƏRBAYCANIN XARİCİ TİCARƏTİ

THE FOREIGN TRADE OF AZERBAIJAN

2019

Statistik məcmuəyə Azərbaycan Respublikasının 2014-2018-ci illərdə xarici ölkələrlə ticarət əlaqələrinə dair göstəriciləri daxil edilir.

Xarici ticarət statistikasında məlumatların quruluşu Malların təsviri və kodlaşdırılmasının Həməhəng Sisteminə əsasən tərtib edilir. Statistik məcmuəyə ölkələr, mal qrupları, əməliyyat növləri, mühüm mallar, nəqliyyat növləri, Beynəlxalq Standart Ticarət Təsnifatı, idxal və ixracın coğrafi quruluşu, beynəlxalq müqayisələrə dair məlumatlar daxil edilir.

Malların dəyəri ABŞ dolları ilə ifadə olunmuşdur, ABŞ dollarının orta məzənnəsi Mərkəzi Bankın rəsmi məlumatlarına əsaslanır.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

THE FOREIGN TRADE OF AZERBAIJAN

The statistical yearbook contains indices on trade relations of the Republic of Azerbaijan with foreign countries in 2013-2017.

Data structure in foreign trade statistics is elaborated according to The Harmonized Commodity Description and Coding System. The yearbook provides data on countries, product groups, types of transactions, important commodities, modes of transport, Standard International Trade Classification, geographical structure of import and export, international comparisons.

Cost of commodities is shown in US dollars. Average exchange rate of dollar is based on official data of the Central Bank.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT

AZƏRBAYCANDA TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT

EDUCATION, SCIENCE AND CULTURE IN AZERBAIJAN

2019

“Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuə uzun bir dövrü əhatə edir və təhsil, elm, mədəniyyətin vəziyyəti haqqında göstəricilər üzrə məlumatların dinamikası verilir.

Bundan əlavə məcmuədə regionlar üzrə məlumatlar da dərc etdirilir.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

EDUCATION, SCIENCE AND CULTURE IN AZERBAIJAN

The statistical yearbook reflects data time series on education, science and culture in the Republic of Azerbaijan covering a long period.

Information by regions is also included.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for August of the current year.

AZƏRBAYCANDA SƏHIYYƏ, SOSIAL MÜDAFİƏ VƏ MƏNZİL ŞƏRAİTİ

Statistik məcmuədə Azərbaycan Respublikasında müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi, doğum, abort, sanatoriyalar, pansionatlar və istirahət evləri, bədən tərbiyəsi və idmanın inkişafı, pensiya təminatı, sosial müavinətlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ilkin əlillik, qocalar və əlillər üçün internat evlərinin fəaliyyətini, əhalinin mənzil şəraitini səciyyələndirən informasiya verilir.

Məcmuədə bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə öz əksini tapır.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi

cari ilin iyul ayında nəzərdə tutulub.

**AZƏRBAYCANDA
SƏHIYYƏ,
SOSIAL MÜDAFİƏ VƏ
MƏNZİL ŞƏRAİTİ**

**HEALTHCARE, SOCIAL
PROTECTION AND
HOUSING CONDITIONS
IN AZERBAIJAN**

2019

HEALTHCARE, SOCIAL PROTECTION AND HOUSING CONDITIONS IN AZERBAIJAN

This Statistical Yearbook includes information on system of medical-prophylactic institutions, diseases of the population by categories, births, abortions, sanatoriums, rest homes, development of physical training and sport, provision of pensions, social benefits, state addressed social aids for poor families, primary disability, boarding homes for elderly people and invalids, housing conditions of population in the Republic of Azerbaijan.

Some information in the Yearbook reflects economic regions of the country.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA CİNAYƏTKARLIQ VƏ HÜQUQPOZMALAR

AZƏRBAYCANDA CİNAYƏTKARLIQ VƏ HÜQUQPOZMALAR

CRIME AND OFFENCE IN AZERBAIJAN

2019

“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” adlı statistik məcmuə ölkədə hüquqi statistikanın ümumiləşdirilmiş məlumatlarını özündə əks etdirir.

Məcmuədə Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin fəaliyyətinin nəticələrini ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər verilir.

Göstəricilər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Prokurorluq orqanlarının məlumatları əsasında hazırlanır.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari

ilin iyul ayında nəzərdə tutulub.

CRIME AND OFFENCE IN AZERBAIJAN

The statistical yearbook “Crime and offence in Azerbaijan” reflects general information on legal statistics of the country.

The publication contains main indicators characterising the results of activity of law-enforcement system of the Republic of Azerbaijan compared to previous years.

Indicators are based on information of the Ministry of Internal Affairs, the Justice Ministry, Ministry of Emergency Situations and the Prosecution Authorities.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA TURİZM

AZƏRBAYCANDA TURİZM

TOURISM IN AZERBAIJAN

2019

“Azərbaycanda turizm” məcmuəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən səyahət agentlikləri, turoperatorlar, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhəddini keçərək xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı, işə dövrüyyəsi haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir.

Məcmuə iki dildə -

Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

TOURISM IN AZERBAIJAN

The Yearbook “Tourism in Azerbaijan” – is an annual publication which reflects statistics on economic indicators of travel agencies, tour operators, hotels and hotel-type enterprises operating in Azerbaijan and number of citizens who travel to foreign countries crossing country’s border and foreigners and stateless persons arrivals to Azerbaijan.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for June of the current year.

AZƏRBAYCANDA ÖDƏNİŞLİ XİDMƏTLƏR

AZƏRBAYCANDA ÖDƏNİŞLİ XİDMƏTLƏR

PAID SERVICES IN AZERBAIJAN

2019

“Azərbaycanda ödənişli xidmətlər” məcmuəsi Azərbaycan Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlər, o cümlədən məişət xidməti, reklam müəssisələrinin fəaliyyəti haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir.

Məcmuədə iqtisadi və inzibati rayonlar üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri, strukturu, əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin dəyəri, fiziki həcm indeksləri, məişət xidmətlərinin dəyəri, strukturu,

əvvəlki illərə nisbətən fiziki həcm indeksləri və s. haqqında məlumatlar əks olunmuşdur.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

PAID SERVICES IN AZERBAIJAN

The Statistical Yearbook “Paid services in Azerbaijan” reflects statistical information on provision of population with paid services, activity of advertising organizations, including domestic services.

The yearbook covered information on value of paid services provided for population, its structure, per capita volume of paid services, quantity index number, volume of domestic service and its structure, quantity index number compared to previous years, and etc.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for June of the current year.

AZƏRBAYCANDA NƏQLİYYAT

AZƏRBAYCANDA NƏQLİYYAT

TRANSPORT IN AZERBAIJAN

2019

“Azərbaycanda nəqliyyat” statistika məcmuəsində ölkənin yol-nəqliyyat kompleksinin vəziyyətini xarakterizə edən əsas statistik məlumatlar, nəqliyyatın infrastrukturunu, onun inkişaf dinamikası və əvvəlki illərlə müqayisəsi əhatə olunur. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunmuş gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat

müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq nominal əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər məlumatlar əhatə olunur. Müqayisə etmək üçün bir sıra ölkələr, o cümlədən MDB üzrə məlumatlar, habelə nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, minik avtomobillərin markalarına görə bölgüsü, ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks etdirilmişdir.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TRANSPORT IN AZERBAIJAN

The Statistical Yearbook “Transport in Azerbaijan” covers main statistical information on the transport infrastructure, its development dynamics and comparison with previous years characterizing the situation of the road-transport complex. The yearbook also reflects the volume of transported cargo by separate types of transportation means, cargo turnover, passenger transport, passenger turnover, income from transport activity and expenditures on transportation, investment directed to transport, fixed assets that have become available for use, number of employees in transport enterprises and their nominal average monthly wage, other information characterizing the situation of different types of transport. Information on several countries, including CIS countries, as well as first registration of transport means, division of passenger cars on type, main indicators by regions of the country are presented for comparison purposes.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA TELEKOMMUNİKASIYA VƏ POÇT

AZƏRBAYCANDA TELEKOMMUNİKASIYA VƏ POÇT

TELECOMMUNICATION AND POST IN AZERBAIJAN

2019

“Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində ölkə rəbitəsinin vəziyyətini xarakterizə edən əsas statistik məlumatlar verilir. Rəbitənin infrastrukturunu, inkişaf dinamikası və əvvəlki illərlə müqayisəsi məcmuədə əks olunur. Məcmuədə telefon rəbitəsi, poçt rəbitəsi, televiziya və radiorəbitə, qeyri-dövlət sektorunun inkişafı, rəbitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rəbitənin vəziyyəti, əhəlinin telefon təminatı haqqında, habelə informasiya texnologiyaları üzrə məlumatlar əks olunmuşdur. Müqayisə etmək üçün bir sıra MDB ölkələri üzrə məlumatlar,

habelə ölkənin regionları üzrə əsas göstəricilər verilir.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TELECOMMUNICATION AND POST IN AZERBAIJAN

The Statistical Yearbook “Telecommunication and post in Azerbaijan” covers main statistical data characterizing the country’s communication situation. Information about the communication infrastructure, development dynamics and comparisons with previous years are reflected in the Yearbook. It also gives information about telephone communication, post communication, television and radio communication, development of the private sector, number of employees in communication enterprises and their nominal average monthly wage, the communication situation by region and the availability of telephone connections also information about IT to the population. Information on CIS countries, as well as main indicators by regions is given for comparison purposes.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA İNFORMASIYA CƏMIYYƏTİ **İnformasiya və Kommunikasiya Texnologiyaları**

Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində informasiyanın istehsalı, yayılması və istifadəsində texnologiyalarının

AZƏRBAYCANDA İNFORMASIYA CƏMIYYƏTİ İnformasiya və Kommunikasiya Texnologiyaları

INFORMATION SOCIETY IN AZERBAIJAN Information and Communication Technologies

2019

tətbiqinin mövcud vəziyyətini xarakterizə edən statistika məlumatları “Azərbaycanda İnformasiya Cəmiyyəti” məcmuəsinin əsasını təşkil edir. Məcmuədə beynəlxalq standartlara uyğun əsas İKT göstəriciləri üzrə statistika müşahidələri vasitəsilə toplanmış məlumatlar, o cümlədən İKT-nin əsas infrastruktur göstəriciləri və onlara giriş imkanları, ev təsərrüfatlarında İKT sistemlərinin mövcudluğu və istifadə olunması, müəssisələr (biznes statistikasına üzrə) üzrə əsas İKT göstəriciləri, İKT sektoru və İKT məhsullarının ticarəti üzrə əsas göstəricilər əks olunur. Statistika külliyatında ev təsərrüfatlarında,

müəssisələrdə son illər ərzində kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, İKT-nin inkişaf indeksi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro-göstəricilər və İKT məhsullarının idxal və ixracı haqqında geniş məlumatlar, onların dinamikası əks olunur.

Məcmuə iki dildə - Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

INFORMATION SOCIETY IN AZERBAIJAN Information and Communication Technologies

Statistical information characterizing the current situation of application of technologies for the production, dissemination and use of information is the basis of the Yearbook “Information Society in Azerbaijan”. The yearbook reflects information collected by statistical observations on main ICT indicators corresponding to international standards, including ICT main infrastructure indicators and access opportunities to ICT, availability and use of ICT systems in households,

main ICT indicators on enterprises, main indicators on the ICT sector and the trade in ICT products. The broad information on availability and use of ICT in households and enterprises during the last years, opportunities for internet access and use, ICT development index, e-skills of population, as well as main macro indicators on ICT sector, import and export of ICT product and their dynamics are reflected in the yearbook.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for July of the current year.

AZƏRBAYCANDA QIYMƏTLƏR

AZƏRBAYCANDA QIYMƏTLƏR

PRICES IN AZERBAIJAN

2019

“Azərbaycanda qiymətlər” statistik məcmuəsi 2002-ci ildən başlayaraq iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilir.

Məcmuədə istehlak qiymətləri indeksi, sənaye məhsulları istehsalçılarının qiymət indeksi, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi, tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri, nəqliyyat, poçt və rabitə xidmətlərinin qiymət indeksi, idxal və ixrac olunan məhsulların qiymət indeksləri haqqında

geniş məlumat verilir.

Məcmuənin nəşr edilməsi cari ilin birinci yarısında nəzərdə tutulub.

PRICES IN AZERBAIJAN

Statistical issue “Prices in Azerbaijan” is being published since 2002.

This yearbook covers detailed information on consumer price index, producer price index, producer's price indices of agriculture, fishing and wood industry, producer price indices in construction and installation works, price indices of transport, postal and communication services, price indices of imported and exported goods.

The yearbook is prepared in two languages - Azerbaijan and English and its publication is envisaged for the first half of the current year.

AZƏRBAYCANIN REĞIONLARI

Bu məcmuədə ölkənin iqtisadi rayonlarının sosial-iqtisadi vəziyyətini əks etdirən statistik göstəricilərə dair 2010-2018-ci illəri əhatə edən müxtəlif məlumatlar, xəritə və cədvəllər müqayisəli şəkildə verilir.

AZƏRBAYCANIN REĞIONLARI

REGIONS OF AZERBAIJAN

2019

Göstərilən statistik məlumatlar ölkə üzrə sosial-iqtisadi inkişafın regional səviyyədə müqayisəsinin aparmasına imkan verir.

Məcmuədə iqtisadi rayonlarla yanaşı, ölkə üzrə ümumi coğrafi məlumatlar və sosial-iqtisadi göstəricilərə dair məlumatlar da öz əksini tapmışdır.

Məcmuənin nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.

REGIONS OF AZERBAIJAN

There are provided a comparative variety of information, maps and tables covering the period of 2010 – 2018 years on statistical indicators reflecting socio-economic situation of the country's economic regions in this Yearbook.

Indicated statistical data give an opportunity to compare the country's socio-economic development at the regional level.

The Yearbook reflects general geographical information and data on the socio-economic indicators of country as well as economic regions.

The publication is envisaged for September of the current year.

DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ

**DAYANIQLI İNKİŞAF
MƏQSƏDLƏRİ:
STATİSTİK İCMAL**

**SUSTAINABLE
DEVELOPMENT
GOALS: STATISTICAL
YEARBOOK**

2019

Bu məcmuədə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır. Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən müəyyən edilən və Baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilən qlobal göstəricilər sistemində əks olunmuş Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərindən istifadə edilərək son doqquz ildə (2010-2018) milli kontekstdə

dayanıqlı inkişafıla bağlı tendensiya təhlil edilərək, müxtəlif qrafik və cədvəllərlə təsvir edilir.

Göstərilən statistik məlumatlar ölkə üzrə DİM-ə nail olma vəziyyətinin monitorinq və qiymətləndirməsinin aparılmasına imkan verir.

Məcmuənin nəşr edilməsi cari ilin noyabr ayında nəzərdə tutulub.

SUSTAINABLE DEVELOPMENT GOALS

In this Yearbook are described the essence of the global goals and targets set out in the "Transformation of our world: the Agenda for Sustainable Development until 2030", and the global challenges to them are brought to the readers' attention.

Based on the Sustainable Development Goals indicators reflected in the Global Indicators Framework approved by the United Nations Statistical Commission and ratified by the General Assembly Resolution of July 6, 2017, the trend towards sustainable development in the national context has been analyzed over the last nine years (2010-2018) and is illustrated by different graphs and tables.

The publication is envisaged for November of the current year.

STATİSTİK BÜLLETENLƏR *

1	Sənayenin əsas göstəriciləri (kiçik sahibkarlıq subyektləri istisna olmaqla)	aylıq
2	Sənayenin əsas göstəriciləri (bütün müəssisələr üzrə)	rüblük
3	Sənayenin əsas göstəriciləri	illik
4	Xarici investisiyalı müəssisələrin işinin əsas göstəriciləri	illik
5	Kiçik və orta müəssisələrin işinin əsas göstəriciləri	illik
6	Tikinti müəssisələrinin əsas göstəriciləri	aylıq, illik
7	Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitalla yönəldilmiş vəsaitlərdən istifadə edilməsi	aylıq
8	Şəhər və rayonlar üzrə tikintinin əsas göstəriciləri	rüblük
9	Tikintinin əsas göstəriciləri	illik
10	Su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri	illik
11	Dövlət büdcəsindən maliyyələşdirilən, istehlakçıların istifadə etdikləri kommunal və rabitə xidmətləri	rüblük
12	2019-cu il yanvarın 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin sayı	illik
13	İribuynuzlu mal-qara, qoyun, keçi, donuz və quşların baş sayı və heyvandarlıq məhsullarının istehsalı	rüblük
14	Tarla bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı	illik
15	Çoxillik əkmələrin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı	illik
16	2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotunun yekunları	illik
17	Yazlıq bitkilərin əkini	aylıq, mart-iyun aylarında
18	2018-ci ildə toxumların istehsalı və dövriyyəsi	illik

19	Kənd təsərrüfatı məhsullarının yığılı	aylıq, iyun-dekabr aylarında
20	Şumun qaldırılması və payızlıq bitkilərin səpini	ildə bir dəfə
21	Kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti haqqında	illik
22	Fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti haqqında	illik
23	Kənd təsərrüfatı müəssisələrində damazlıq heyvanların və quşların baş sayı və satışı	illik
24	Kənd təsərrüfatına göstərilən aqroservis xidmətləri	illik
25	Təbii ehtiyatların mühafizəsi və istifadəsinə dair əsas göstəricilər	illik
26	Azərbaycan Respublikasında təhlükəli tullantıların hərəkəti	illik
27	Azərbaycan Respublikasında istehsalat və bərk məişət tullantıları	illik
28	Qiymətlər və qiymət indeksləri	aylıq
29	İstehsalçı qiymət indeksləri	aylıq
30	Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri	rüblük
31	Azərbaycanın əhalisi ^{***}	illik
32	Yaşayış fondu	illik
33	Dövlət hesabına mənzil şəraitinin yaxşılaşdırılması üzrə əsas göstəricilər	illik
34	Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər	rüblük
35	Azərbaycanda cinayətkarlıq	yarımillik, illik
36	Azərbaycanda məhkumətmə və məhkəmələrdə baxılan işlər	yarımillik, illik
37	Azərbaycanda prokurorluğun fəaliyyəti ilə bağlı statistik məlumatlar	yarımillik, illik
38	Təhsilin əsas göstəriciləri	illik
39	Mədəniyyətin əsas göstəriciləri	illik
40	Doktoranturanın işi haqqında	illik
41	Səhiyyə, sosial müdafiə və idmanın əsas	illik

göstəriciləri

- | | | |
|----|--|-------------------|
| 42 | Səyahət agentlikləri və turoperatorların fəaliyyətinə dair əsas göstəricilər | illik |
| 43 | Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinə dair əsas göstəricilər | yarımillik, illik |
| 44 | Azərbaycanın xarici ticarət əlaqələri | rüblük |
| 45 | Ticarət müəssisələrinin əsas göstəriciləri | rüblük |
| 46 | Bələdiyyə orqanının büdcəsinin icrasına dair | rüblük, illik |
| 47 | Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri | rüblük, illik |
| 48 | Müəssisə və təşkilatların maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri | illik |
| 49 | Muzdlu işçilərin sayı və orta aylıq əmək haqqına dair | rüblük |

* Yalnız Azərbaycan dilində nəşr olunur.

** Azərbaycan və ingilis dillərində nəşr olunur.

Statistical Bulletins *

1	<i>Main indicators of the industry (excluding small-scale enterprises)</i>	<i>monthly</i>
2	<i>Main indicators of the industry (all businesses)</i>	<i>quarterly</i>
3	<i>Main indicators of the industry</i>	<i>annual</i>
4	<i>Main indicators of activities of foreign enterprises</i>	<i>annual</i>
5	<i>Main indicators of activities of small and medium- sized enterprises</i>	<i>annual</i>
6	<i>Main indicators of construction enterprises</i>	<i>monthly,annual</i>
7	<i>Put into use of the objects, fixed assets and use of investment directed to fixed capital</i>	<i>monthly</i>
8	<i>Main indicators of construction by towns and regions of the Republic of Azerbaijan</i>	<i>quarterly</i>
9	<i>Main indicators of construction</i>	<i>annual</i>
10	<i>Main indicators of water, gas and heating communal services</i>	<i>annual</i>
11	<i>Utilities and communication services used by consumers and financed from state budget</i>	<i>quarterly</i>
12	<i>Number of animals, poultry and bee families for 1 January 2019</i>	<i>annual</i>
13	<i>Number of horned cattle, sheeps,goats, pigs and poultry and production of livestock products</i>	<i>quarterly</i>
14	<i>Plant sown areas, harvesting and productivity</i>	<i>annual</i>
15	<i>Perennial plant sown areas, harvesting and productivity</i>	<i>annual</i>
16	<i>Final record of agricultural plants sowings for the products of 2019</i>	<i>annual</i>
17	<i>Sowing of spring plants</i>	<i>monthly, march- june</i>
18	<i>Production and movement of seed products in seedage farms</i>	<i>annual</i>
19	<i>On harvesting of agricultural products</i>	<i>monthly, june-december</i>
20	<i>Tillage and winter plants sowing</i>	<i>annual</i>

21	<i>Activities of agricultural enterprises</i>	<i>annual</i>
22	<i>Activities of private entrepreneurial farms</i>	<i>annual</i>
23	<i>Number and sale of pedigree animals and poultry in agricultural enterprises</i>	<i>annual</i>
24	<i>About agro-services provided for agriculture</i>	<i>annual</i>
25	<i>Main indicators on protection and use natural resources</i>	<i>annual</i>
26	<i>Hazardous wastes management in the Republic of Azerbaijan</i>	<i>annual</i>
27	<i>Industrial and household solid wastes in the Republic of Azerbaijan</i>	<i>annual</i>
28	<i>Prices and price indices</i>	<i>monthly</i>
29	<i>Producer price indices</i>	<i>monthly</i>
30	<i>Producer price indices in construction and installation works</i>	<i>quarterly</i>
31	<i>Population of Azerbaijan**</i>	<i>annual</i>
32	<i>Housing</i>	<i>annual</i>
33	<i>Main indicators on improvement of dwelling conditions by state funds</i>	<i>annual</i>
34	<i>Main statistical indicators of activity of transport, information and communication</i>	<i>quarterly</i>
35	<i>About crime in Azerbaijan</i>	<i>half year, annual</i>
36	<i>About convictions and legal procedures in Azerbaijan</i>	<i>half year, annual</i>
37	<i>Statistical data about the activities of the Public Prosecution Authorities in Azerbaijan</i>	<i>half year, annual</i>
38	<i>Main indicators of education</i>	<i>annual</i>
39	<i>Main indicators of culture</i>	<i>annual</i>
40	<i>About doctors degree</i>	<i>annual</i>
41	<i>Main indicators of healthcare, social protection and sport</i>	<i>annual</i>
42	<i>Main indicators of activity of travel agencies and touristic operators</i>	<i>annual</i>
43	<i>Main indicators of activities of hotels and hoteltype enterprises.</i>	<i>half year, annual</i>
44	<i>Foreign trade relations of Azerbaijan</i>	<i>quarterly</i>

45	<i>Main indicators of trade enterprises</i>	<i>quarterly</i>
46	<i>Implementation of budget of the municipal bodies</i>	<i>quarterly, annual</i>
47	<i>Main indicators of insurance organizations activity</i>	<i>quarterly, annual</i>
48	<i>Main indicators of enterprises and organizations finance-economic activities</i>	<i>annual</i>
49	<i>About the number of employees and average monthly wages and salaries</i>	<i>quarterly</i>

** Available only in the Azerbaijan language*

*** Available in Azerbaijan and English languages.*